

“Ən yaxşı məktəb saytı” müsabiqəsinin keçirilməsi barədə

ƏSASNAMƏ

Bu Əsasnamə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (bundan sonra – İdarə) tabeliyində olan ümumi təhsil müəssisələri arasında “Ən yaxşı məktəb saytı” müsabiqəsinin (bundan sonra – Müsabiqə) təşkili və keçirilməsi qaydalarını müəyyən edir və müsabiqənin keçirilməsi ilə əlaqədar məsələləri tənzimləyir.

1. Müsabiqənin məqsədi

Müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə həyata keçirilir.

2. Müsabiqə iştirakçıları

Müsabiqədə İdarənin tabeliyindəki ümumi təhsil müəssisələri iştirak edir.

3. Münsiflər heyəti

Müsabiqənin Münsiflər heyətinin tərkibi İdarənin müdiri tərəfindən təsdiq edilir və Heyət, bu Əsasnaməyə uyğun olaraq müsabiqə qaliblərinin seçilməsini təmin edir.

4. Müsabiqənin keçirilmə müddəti

2017-2018-ci tədris ili

5. Müsabiqə qaliblərinin müəyyənləşdirilməsi şərtləri

5.1. Müsabiqənin qalibləri aşağıdakı şərtləri daha mükəmməl şəkildə yerinə yetirmiş ümumi təhsil müəssisələri arasından seçilir:

5.1.1. İnternet informasiya resurslarının fəaliyyətinə dair tələblərə uyğun olaraq, ümumi təhsil müəssisələrinin saytlarının məzmun baxımından müvafiq meyarlara cavab verməsi, məktəblərin fəaliyyətinin geniş ictimaiyyətə operativ çatdırılması, əldə olunan uğurlar və qarşıda duran vəzifələr haqqında dolğun informasiyaların verilməsi;

5.1.2. Saytlarda xəbərlərin mütəmadi yerləşdirilməsi və yenilənməsi;

5.1.3. Saytlarda yerləşdirilən xəbərlərin səlisliyi və dolğunluğu;

5.1.4. Saytlardakı “Haqqımızda” bölməsinin əhatəli və məzmunlu mətnlə təmin olunması, bölməyə məktəbin ümumi vəziyyətini əks etdirən fotosəkillərin yerləşdirilməsi;

5.1.5. Saytlardakı “Fəaliyyət” bölməsinin müvafiq qaydalara uyğun tərtib olunması;

5.1.6. Saytlardakı “Fotoqalereya” və “Videoqalereya” bölmələrinin keyfiyyət və məzmun baxımından zənginləşdirilməsi.

5.1.7. Saytlardakı “Rəhbərlik”, “Pedaqoji heyət” və “Şagird və kadr” bölmələrinin məktəbin hazırki vəziyyətinə uyğunlaşdırılması və mütəmadi yenilənməsi, habelə dərslər cədvəllərinin yenilənməsi.

6. Qalıblərin müəyyənləşdirilməsi və mükafatlandırılması qaydası

6.1. Qalıblər paytaxtın hər rayonu üzrə 1 (bir) məktəb olmaqla bu Əsasnamənin 5-ci bəndinin şərtlərinə uyğun olaraq, Münsiflər heyəti tərəfindən seçilir.

6.2. Qalıblər tədris ili ərzində 2 (iki) dəfə (yanvar və iyun ayları) seçilərək elan edilir.

6.3. Müsəbiqə qalıbləri İdarə tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılır.

6.4. Qalıblər haqqında məlumat İdarənin rəsmi internet resurslarında yerləşdirilir.